

# İnnovasiyalar yüksək rıfahın təmin edilməsində mühüm rol oynayır

**P**rezident İlham Əliyevin "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər" in təsdiq edilməsi haqqında Sərəncamı tərxi Zəfərdən sonra ölkəmizin keyfiyyətə yeni strateji mərhələyə daxil olmasına şərtləndirir. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsasən sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritətlərin müəyyən olunmasını tələb edir.

Milli Məclisin iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkışili "iki sahil" qəzeti açıqlamasında 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinin prioritətlərindən danışır.

## İnsan yaşayışının dəyişmasında texnologiyaların hər zaman böyük rolu olub

Deputat bildirib ki, bu XX əsrde də belə olub, XXI əsrde də belədir. Biz artıq Dördüncü Sənaye İngiləbinin ərefəsindəyik. Dördüncü Sənaye İngiləbi inдиyedək insanların əldə etdiyi bacarıqların, biliklərin tamamilə deyişilməsi, onların özlərinə gelecekə hansi rol seçməsi ilə bağlı çox ciddi çağrışlar edir. Məsələn, insanın ənənəvi olaraq həmişə iki mühüm funksiyası olub. Bunlardan biri əkib-becərmək, digəri isə döyüşməkdir. Bugünkü texnologiyalar hər iki funksiyani insanın əlindən alır. Yəni, bu gün diqqət yetirsek görərik ki, döyüşlərdə getdikcə daha çox texnologiyalar, robotlar, innovasiyalar kifayət qədər mühüm rol oynayır. Əkib-becərməkde isə daha çox maşınlar, yene de robotlardır. Sənayedə artıq deyirlər ki, bir robot insandan təxminən 26 dəfə artıq məhsuldalar işləyə bilir. Sözsüz ki, bu baxımdan mühüm bir sual yaranır ki,



əgər bəlli bir dövrən sonra tam hər şey robotlaşacaqsa, onda insanın rolu nədən ibarət olacaq? İnsan nə ilə məşğul olmalıdır? Bu gün insanın rolu nədən ibarət olacaq? Barədə düşünün mərkəzlər var. Bildiyimiz kimi, Dünya Bankı, Ümumdünya İqtisadi Forumu bu istiqamətdə ciddi araşdırımlar aparırlar. Azərbaycan da bir dövlət olaraq qarşımızda duran çağrılaşma-raq hazırlaşmaq baxımından düzgün yol seçib. Bildiyimiz kimi, Azərbaycan gelecek çağırışları qarşılamaq və buna uyğun addım atmaq baxımından dünyanın birinci onluğunda qərarlaşan dövlətlər sırasındadır. Bu, o deməkdir ki, bizim dövlətin baxışı kifayət qədər aydın ve açıqdır. Hətta buna uyğun olaraq hökumətin bir sıra müxtəlif proqramları var. Bu günlərdə "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər" in təsdiq edilməsi bu istiqamətdə atılan addimlardan biridir. Bu da dün-yada baş verən çağrışlara cavab vermək, ölkəni, xalqı gələcəyə həzırlamaq məqsədi daşıyır.

## Prezident İlham Əliyevin "Neft kapitalı insan kapitalına çevirək" tezisi artıq realliga çevrilib

T.Mirkışili qeyd edib ki, dövlətimiz həyata keçirdiyi siyasetdə sosial layihələr necə önməli yer tutursa, insan kapitalının hazırlanması və inkişaf etdirilmesi də iqtisadiyyatın inkişafı baxımından kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Ona görə də ötən dövr ərzində Azərbaycanda yüzlər yəni məktəbin, xəstəxananın tikilməsinin, təhsil sisteminde islahatların aparılmasını, mezzmunun dəyişilməsinin, infrastrukturun yeniləməsinin son məqsədi insan kapitalını hazırlamaq və buna uyğun ölkəmizdə alt platformanın hazır olmasıdır. İnsan, insan resursu və insan kapitalı terminlərinə ayrı-ayrılıqda baxsaq görərik ki, burada bir-birindən fərqli cəhətlərin nədən ibarət olduğuna, "hansi mərhələlərdə nəyi etmeliyik" sualına cavab tapmaq asandır. Məsələn, insan özü-özlüyündə bir varlıqdır. İnsana əgər heç nə öyrətməsen iqtisadiyyat üçün onun heç bir dəyəri olmur. Lakin onu öyrətdiyimiz zaman artıq ona təhsil, vərdiş və bacarıqlar veririk. Bəlli bir prosesdə artıq o bir təcrübə qazanaraq insan resursuna çevirilir. XX əsrin iqtisadiyyatı ilə bağlı deyildirdi ki, insan resursu iqtisadiyyatın inkişafı üçün kifayət qədər yetərlidir. Amma XXI əsrin iqtisadiyyatı deyir ki, insan resursunun iqtisadi cəhətdən tam formalşması yetərlidir, bize eyni zamanda, insan kapitalı da lazımdır. İnsan kapitalının insan resursundan fərqi ondan ibarətdir ki, əgər insan əldə etdiyi resursu pula çevirə bilirsə, o zaman bunun adına deyirlər insan kapitalı. Pula çevirmek üçün də təbii ki, innovativ

mühit və məkan lazımdır. Onu da qeyd edək ki, bu gün məktəblərin, xəstəxanaların insanlara yaxşı təhsil, vərdiş və bacarıqları öyrətməsi-ne baxmayaraq, bu hələ də tam insan kapitalının formalşması anla-mına gəlmir. Əgər biz buna uyğun olaraq innovativ mühit yarada bil-məsək, onda həmin insan resurs-larını başqa dövlətlər istifadə edə-cəklər. Necə ki, biz bu gün dünyada insan kapitalının ciddi miqrasiyasını görürük. Məsələn, Rusiya-dan böyük sayıda insan resursları Amerikaya, Almaniyadan böyük sayıda insan resursları Yaponiyaya köçür. Yəni bu miqrasiyani biz daim görürük. Azərbaycanda da müəyyən sayıda insan resurslarının miqrasiyاسını müşahidə edirik. Ölkədən gedenlər və ya ölkəyə gə-lənlər də var. Göründüyü kimi, ölkə Prezidentinin imzaladığı sənəddə də hər üç arıcılığın qurulması sonda insan kapitalının inkişafına getirib çıxaracaq.

## "Ağıllı şəhər" və "Ağıllı kənd" in özünün sakinlərinin bu texnologiyaları qəbul etmələri na dərəcədə ola bilər?

Deputatın sözlerinə görə, artıq "Ağıllı şəhər" və "Ağıllı kənd" texnologiyaları üzərində işlər start verilib. Demək olar ki, bu istiqamətdə işlər gedir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş sənəddə də bu məsələ xüsusi qeyd edilib. Yəni, məkan tam for-malaşmasa, insan, cəmiyyət olaraq bunu istəməsə, heç bir halda innovasiyalar tətbiq etmək müm-kün deyil. Məsələn, gəlin ilk önce ixtira ilə innovasiyanın fərqinə ba-xaq. İxtira ondan ibarətdir ki, bir yenilik keşf edilir. Əgər bu keşf in-sanlara lazımdırsa və insanlar bundan istifadə edirse, demək bu da innovasiyaya çevirilir. Yəni ola bilər ki, siz bir kənddə, bir şəhər-də hər hansı bir yenilik tətbiq edir-siniz. Amma insanlar bunu istifa-de etməyə hazır deyilsə, onda bu innovasiyaya çevrilməyəcək. Tətbiq etdiyimiz konsepsiyanın son nəticəsində bəhrələnən məhz in-sanlar olmalıdır.

## Dövlət tərəfindən 2000-ci ilin əvvəlindən etibarən insan kapitalına qoyulan böyük investisiya 30 ildan sonra Qarabağı işğaldan azad etdi

T.Mirkışili vurgulayıb ki, bir tə-rəfdən baxsaq görərik ki, innovasiya yalnız dövlətin funksiyası deyil, eyni zamanda, cəmiyyətin də ya-sham tərzi olmalıdır. Əger kimse, dövlət, hökumət bu istiqamətdə innovativ addimlar üçün proqramlar qəbul edirse, bunun icra və tətbiq mexanizmləri olmaqla yanaşı, yer-lərdə innovasiyaya açıqlıq da tə-ləblər sırasında yer almmalıdır. Hətta təhlillər onu göstərir ki, Azərbay-can xalqı bölgədə və dünyada en çox yeniliklərə açıq olan xalqdır. Bizdə konservativizm qonşu ölkələrlə müqayisədə daha az olduğu üçün yeniliklərin tətbiqi üçün də münbit şərait mövcuddur. Dövləti-miz tərəfindən 2000-ci ilin əvvəlin-dən etibarən insan kapitalına qo-yulan böyük investisiya illər sonra Qarabağı işğaldan azad etdi. Azərbaycan Ordusunun gücü, qüdrəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradesi, qətiyyəti, Azərbaycan xalqının birlüyü, eyni zamanda, yeni texnologiyaların tətbiqi ilə bu Zəfəri qazandıq. Innovasiyalar, yeni texnologiyalar in-sanların yaşam terzi olmaqla yanaşı, yüksək rifahın təmin edilməsi baxımından da çox mühüm rol oynayır.

**Mənsumə Babayeva,  
"iki sahil"**